

アゼルバイジャン日本交流会 562-0013,

大阪府箕面市 坊島4-5-2 ヴィソラ

WEST 1-2F 箕面市民活動センター内

Tel: + 8180 5318 4999

<http://www.azeri-diaspora.com>



Azerbaijan-Japan Friendship Association,

562-0013, Minoh Citizen's Activity Center Bonoshima 4-5-20, Visola West 1, 2F, Minoh, Osaka,

Japan. Tel: + 8180 5318 4999

Tel: + 8180 5318 4999

<http://www.azeri-diaspora.com>

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti, 562-0013, Mino Vətəndaş Fəaliyyəti Mərkəzi, Bonoshima 4-5-20, Visola West 1, 2F,

Mino, Osaka, Yaponiya Tel: + 8180 5318 4999 <http://www.azeri-diaspora.com> e-mail: japan@azeri-disapora.com

25 fevral, 2007-ci il

**Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin,
yaponların və bu ölkədə yaşayan digər xalqların nümayəndələrinin
Yaponiya Parlamenti nümayəndələr palatasının Spikeri cənab Yuhei Konoya
Xocalı Soyqırımının tanınması və erməni təcavüzünün pislənməsinə dair**

MÜRACİƏTİ

Cənab Yuhei Kono,

1992-cı il fevralın 25-dən 26-sına keçən gecə müasir tariximizin ən dəhşətli soyqırımlarından biri törədilmişdir. O gün erməni barbarları Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərini qəddarcasına kütləvi şəkildə məhv etmişdir. Xüsusi üsullarla—baş kəsmə, baltalama, asma, yandırma, qarın yırtma, xarici bədən orqanlarını kəsmə və bənzəri görünməmiş digər yollarla törədilən bu vəhşilik insanlığa üz qarası, bəşəriyyət tarixinə əbədi qara ləkə, Azərbaycan təqviminə isə silinməz matəm damğası vurmuşdur.

Rusiya ordusunun 366-cı alayının texnika və canlı qüvvəsinin köməyi ilə həyata keçirilən bu soyqırım zamanı ermənilər bir neçə saat ərzində 7000 min əhalisi olan bir şəhəri Azərbaycan xəritəsindən silmiş, darmadağın edilən evlərini tərk edib qaçan insanları güllə-boran edərək 613 nəfər dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca azərbaycanlıyı xüsusi amansızlıqla qətlə yetirilmişdir.

Bu gün bütün dünyada yaşayan azərbaycanlılar Xocalı həqiqətlərini yaşadıkları ölkələrin ictimaiyyətinə çətdiraraq onları insanlığa qarşı törədilmiş bu cinayəti pisləməyə çağırırlar. Artıq dünyanın bir çox ölkəsində Xocalı soyqırımına ən yüksək tribunalardan münasibət bildirilmişdir. Yaponiya kimi humanist və sülhsevər bir ölkənin tezliklə bu cür ölkələrin sırasına daxil olacağına inanırıq.

Biz, Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin üzvləri və eləcə də bu müraciətə əlavə edilmiş siyahıda imzaları olan Yaponiya və xarici ölkə vətəndaşları hər cür soyqırıma və kütləvi insan qətləsinə qarşı olduğumuzu bəyan edirik! Xocalı soyqırımını və 20 faiz Azərbaycan torpaqlarının işğalını aşağıdakı imzalarımızla pisləyir, ermənilərin dinc azəriləri kütləvi şəkildə amansızcasına öldürməsinə və erməni təcavüzünün beynəlxalq aləmdə, o cümlədən Yaponiyada tanınmasını zəruri hesab edirik.

Cənab Spiker,

İnsanlığa qarşı törədilmiş bu soyqırım faktının palatanız tərəfindən rəsmən tanınmasını və pislənməsini xahiş edirik! Yaponiya Parlamentinin Xocalı soyqırımına və erməni təcavüzünə verəcəyi layiqli hüquqi-siyasi qiymət bundan sonra bənzər kütləvi insan qətliaamlarının qarşısının alınmasında və dünyada sülhün bərqərar olmasında müstəsna rol oynayacağına emirik!

Hörmətlə,



AYDC sədri,
Fəlsəfə elmləri doktoru
Rəhman Şahhüseynli

(NPO)アゼルバイジャン日本交流会
Azerbaijan-Japan Friendship
Association (NPO)
562-0013 Minoh Citizen's Activity Center
Bonoshima 4-5-20, Visola West1, 2F
Minoh, Osaka, JAPAN
Tel:+81805318-4999 <http://www.aydc.tk>

